

**H**ansı sənətin, hansı peşənin yolcusu olmağından asılı olmayaraq, hər bir Azərbaycan oğlu iki il bundan əvvəl başlanan Vətən müharibəsində canla-başla iştirak etməyi özünün əsas borcu bildi. Bu oğulların sırasında həmkarlarımıza da özlərinə məxsus yer tutdular, qələmi odlu silahda dəyişib düşmənin canına vəlvələ saldılar.

yaddan çıxara bilmirsiz?

- Əlbəttə. Ümumiyyətlə, məncə, bu bütün müharibə iştirakçıları üçün böyük bir travmadır. Çünkü orada yaşınanlar

# Qazi jurnalist Daşqın Əzizov döyüşü Şuşada başa vurdu...

*"Noyabrın 8-də Şuşa-Xankəndi yolunda gedən ağır döyüşlərdə odlu silah yarası aldım və müharibə bitən gün Bakıya müalicəyə göndərildim"*

Zəfər dastanını yaradan oğullar hər zaman cəmiyyətdə böyük sevgi və ehtiramla qarşlanır. "Bakı-Xəbər" olaraq, Vətən müharibəsində iştirak edən qazi jurnalistlərlə bağlı xüsusi layihəni təqdim edirik. Növbəti qonağımız şanlı döyüş yolu Şuşada bitən jurnalistlərdən biri, "Offside Sport Media"nın əməkdaşı Daşqın Əzizovdur.

- 27 sentyabr 2020-ci il, bu tarix unudulmazdır. Bu gün xalqımızın 30 il gözlədiyi, harayladığı gün idi. Qismən sefərbərlik xəbərinə ilk reaksiyanız nə oldu?

- Qeyd etdiyiniz kimi, həmin gün Azərbaycan xalqının 30 illik həsrətinin, çəkdiyi xıffetin sona çatlığı gün idi. Sefərbərlik Xidmətindən zəng geləndə həyəcanlanmışdım. Qarışq hissələr keçirdim. Sevincim həddi-hüdudu yox idi. Çünkü 2-ci Qarabağ döyüşlərinin başlamasını və qisas almağı həmişə arzulayırdım. Bu baxımdan mənimcün əvəzolunmaz xəber idi...

- Əslində, könüllü getməklə sefərbərliklə getmək arasında bir fərq var mı Sizin üçün? Yoxsa əsas odur ki, hansı yolla olmasından asılı olmayaraq mühərabədə iştirak etmisiniz?

- Sefərbərlik çağırışı ile getmişəm. Əslində praktiki olaraq bu iki amil arasında fərq yoxdur. Tovuz döyüşlərindən sonra dostlarının çoxu adlarını könüllü yazdırıldılar. Mənse yox. Çünkü bilirdim ki, ad-soyadım, hərbi ixtisasım - bir sözə, hər şey Müdafiə Nazirliyinin Sefərbərlik Xidmətinin arxivində var. Lazım bildikleri halda çağıracalar. Belə də oldu.

- Mühəribəye getməsəydi-niz özünzdə hansısa bir yarımcıqliq hiss edərdinizmi?

- Təbii ki. Dediym ki, həmişə arzum olub və bu ümde arzum reallaşdırığına görə çox şadam. Mühərabədə iştirak etməseydim, bəlkə de bundan sonrakı həyatım o qədər də maraqlı olmazdı mənimcün. Mənəvi borc idim, bəxtimə düşdü, çağırıldilar.

- Bizi xalq olaraq mühəribəyə hazırlayan əsasən hansı amilləri, hadisələr oldu ki, biz döyüşməyə, ölümə getməyə tərəddüd etmədik?

- Biz 1-ci Qarabağ mühərabəsini uduzmadıq. Sadəcə, həmin dövrədəki səriştəsiz siyasi rəhbərlik, başıpozuq idarəetmə



*"Azərbaycan övladını döyüsdən-döyüşə aparən da məhz bu qisas hissi idi"*

nəticəsində torpaqlarımız işgal altına düşdü. Ve biz heç bir zaman bu ədaletsizlikə barışmayaq aqadıq. Hamımız qisas gününün gəlməsinə sebrsizlənirdik. Bu da 44 günlük döyüşlərde özünü bürüze verdi. Azərbaycan övladını döyüsdən-döyüşə aparən da məhz bu qisas hissi idi.

- Qələmi silahla əvəzə-mək, kompüter arxasında kə rahat yeri cəbhəyə, se-nəgərə dəyişmək nə qədər asan oldu?

- Heç də asan olmadı (gülür). Çünkü hərbi xidmətdə ilər evvel olmuşdum. Yenidən hərbi hissəyə getmek, ordunun qidalanlığı yeməklərdən yemek, rejimlə yatıb-qalxmaq çətin gəlirdi. Amma düşünəndə ki, necə müqəddəs bir vəzifə dəlinca gəlmisən, bütün çətinlikləri arxa plana salırsan.

- Döyüş yolunuz hansı ərazilərdən keçdi?

- Döyüş yolum Füzuli rayonundan başlayıb. İlk olaraq Füzulinin Aşağı Seyidəhmədli kəndində mühafizədə olmuşam. Silahlı Qüvvələrimiz 1-2 gün ordu ki, həmin erazini düşməndən azad etmişdi, biz də orada patrul xidməti təşkil edirdik. Daha sonra - noyabr ayının 6-da gecə saatlarında Şuşa şəhərinə yollandıq. Noyabrın 8-də isə Şuşa-Xankəndi yolunda gedən ağır döyüşlərdə odlu silah yarası aldım və müharibə bitən gün Bakıya müalicəyə göndərildim.

- Qazi jurnalist olaraq Si-zə cəmiyyətin, dövletin münasibətindən razınız-mı?

- Bəli, razıyam. Ələlxüsus da sırvı insanların münasibəti-ni hər zaman hiss edirəm.

- Ele döyüşlər, ele hadisə-lər varmı ki, indi də onu

heç vaxt unudulmayıacaq. Nə qədər psixoloji seanslara get-sən də, unutmağa çalışsan da, bu alınmayacaq. Əsgərlərdən qayıdanda hərbi haqda danışmaq istəmirdim, cəmi 2-3 aya unutmuşdum, amma müharibəni... 2 il keçir, yenə də oradakı hadisələri xatırlayıf, fikir dəryasına qərq oluram.

- Müharibədən sonra azad edilməsində birbaşa iştirakımız olduğu hansı rayonlara getmisiniz? Sefərlərdə yada düşürsüzüm?

- Bu yaxınlarda Şuşaya getmişəm. O da Azərbaycan Velo-siped Federasiyasının təşkil etdiyi yarışı işıqlandırımağ. Füzulidən keçib Şuşaya yollananda Daşaltı kəndində dayandıq. Şuşa şəhəri istiqamətində qalxdığımız yerlərə baxdım. Tə-əssüb ki, döyüsdüyümüz Şuşa-Xankəndi yoluna gedə bilmediim. Ora Rusiya sülhəmərlilərinin müşayiəti və xüsusi icazə əsasında gedilməlidir. Qismət olsa, ora da gedərem. Çünkü əsas xatirelərim ora ilə bağlıdır.

- Təltifləriniz varmı?

- "Döyüsdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olmuşum.

- Bir jurnalistin döyüşcüyə çevriləməsi çətin olmadı ki?

- Düşünəndə çətin gəldirdi. Hər şey döyüşə girənə kimidi. Savaşın ortasında jurnalist, müəllim, həkim, hüquqşunas olduğun yada düşmür. Bir amal var - sağ qalmaq və tapşırığı icra etmək. Müəllim deməşkən, döyüş yoldaşlarından üçü müəllim idi. Ki, onlar da şəhidlik zirvəsinə ucaldılar. Allah bütün şəhidlərimizə rəhmət etsin!

*İradə SARIYEVƏ*